



**AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ**  
**MINISTRY OF FOREIGN AFFAIRS OF THE REPUBLIC OF AZERBAIJAN**

**AZƏRBAYCAN RESPUBLİKASINDA XARİCİ MEDIA**  
**NÜMAYƏNDƏSİNİN AKKREDİTASIYASI ÜÇÜN ƏRİZƏ-ANKET**  
**APPLICATION FORM FOR ACCREDITATION OF FOREIGN MEDIA REPRESENTATIVE IN**  
**THE REPUBLIC OF AZERBAIJAN**

(Böyük hərflərlə yazmağınız xahiş olunur. Ərizə formasında bütün suallar cavablandırılmalıdır /  
Please write in capital letters. The form has to be filled-in completely)

**1. XİN tərəfindən doldurulur / Filled by the MFA:**

1.1. Akkreditasiya nömrəsi / Accreditation № \_\_\_\_\_

1.2. Verildiyi tarix / Date of issue: \_\_\_\_\_

1.3. Etibarlıdır / Valid till: \_\_\_\_\_

Şəkil/Photo

**2. Ərizəçi tərəfindən doldurulur / Filled by the applicant:**

2.1. Adı / Given name (names) \_\_\_\_\_

2.2. Soyadı / Family name \_\_\_\_\_

2.3. Doğum tarixi / Date of birth \_\_\_\_\_

2.4. Doğulduğu yer / Place of birth \_\_\_\_\_

2.5. Vətəndaşlığı / Citizenship \_\_\_\_\_

2.6. Hazırkı yaşadığı ünvan / Current address \_\_\_\_\_

2.7. Pasport və ya digər sərhədkeçmə sənədinin nömrəsi / Passport or other valid travel  
document number \_\_\_\_\_

**3. Xarici media nümayəndəliyi haqqında məlumat / Information about foreign media representative**

3.1. Adı / Title:

\_\_\_\_\_

- |   |  |  |   |
|---|--|--|---|
| <input type="checkbox"/> Televiziya /<br>Television | <input type="checkbox"/> İnformasiya<br>agentliyi /<br>News agency | <input type="checkbox"/> Jurnal / Journal  | <input type="checkbox"/> Digər: / Other:<br>_____ |
| <input type="checkbox"/> Radio / Radio              | <input type="checkbox"/> Yayım şirkəti /<br>Broadcaster            | <input type="checkbox"/> Film, səs,<br>vizual studiya /<br>Film, sound,<br>visual studio | _____   |
| <input type="checkbox"/> Qəzet /<br>Newspaper       |  |  | _____   |

3.2. Xarici media subyektinin nümayəndəliyinin baş ofisinin ünvanı / Address of the main headquarters of foreign media representative:

\_\_\_\_\_

3.3. Telefon nömrəsi (ölkə kodu ilə birlikdə) / Telephone (indicate the international code)

\_\_\_\_\_

3.4. Faks / Fax \_\_\_\_\_

3.5. Təcili hallarda əlaqə üçün / Emergency contact

\_\_\_\_\_

3.6. Elektron poçt ünvanı / E-mail address \_\_\_\_\_

**4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Ermənistan Respublikası ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmusunuzmu? Daxil olduğunuz təqdirdə, nə zaman? / Did you enter the territory of the Republic of Azerbaijan from the territory of the Republic of Armenia without complying with the relevant requirements established by the legislation of the Republic of Azerbaijan? If YES, when? \_\_\_\_\_**

**5. Vəzifəniz / Your position (mark where appropriate): \_\_\_\_\_**

**6. Azərbaycanda qalma müddəti / Duration of your stay in Azerbaijan: \_\_\_\_\_ gün / days**

**7. Azərbaycana gətirilməsi planlaşdırılan avadanlığın modeli, tipi və seriya nömrəsi / Model, type, serial number of equipment to be brought to Azerbaijan:**

\_\_\_\_\_

İmzamlı təsdiq edirəm ki, hər hansı saxta və ya yanlış məlumatın mənim akkreditasiyamdan imtinaya səbəb olacağı barədə xəbərdar edilmişəm / I certify with my signature, I have been notified that any false or misinformation may result in the refusal of my accreditation.

İmza / Signature \_\_\_\_\_; Tarix və yer / Date and place \_\_\_\_\_